

AZƏRBAYCANDA AQRAR İNTİBAHIN BANİSİ

Vətən tariximizin işıqlı şəxsiyyətləri çoxdur. Amma bir ölkənin milli müstəqillik tarixinin beşiyi başında dura bilmək hər kəsə qismət olmur. Azərbaycan belə ölkələrdəndir. Fövqəl dün-yagörüsü, zamanları qabaqlayan uzaqgörənliliyi, dünyani mat qoyan idarəcilik istedadi ilə XX əsrin siyaset nəhəngi zirvəsinə yüksəlmış Heydər Əlirza oğlu Əliyev bu bəxtiyar millətin Tanrıdan əvəzolunmaz qismət payı, iftخارının zirvəsi, qürurunun minnətdar və əbədi türvanıdır.

Heydər Əliyev baharın övladıdır. Bahar yenilik, nur, işiq, ruzi, bərəkət yolunun başlanğıcıdır. O, bütöv bir məmləkətə əməlləri və zəkası ilə yer üzünüñ ali dəyərlərini - demokratiya və müstəqillik ruzisini gətirdi, onun əbədiyyət pasportunu təqdim etdi. Bu, burulğanlar, tələtümələr qoynunda çırpınan dünya düzəninin bir parçasında Yaxın Şərqi demokratiyanın, müstəqilliyyin və ali dəyərlərin vətəndaşlıq statusuna möhürlənməsinin yeganə, unikal nadir nişanəsi və ilk nümunəsi idi.

Hər kəs bir ölkədə iki dəfə rəhbərlikdə olmur. Bu, nadir dövlət başçılarına qismət olur. Çünkü zaman geridönəməzdır, sən zamanдан uca, etirafdan və etibardan böyük, sevgidən ziyan ehtiramda olmalsan ki, sənə xalq üz tutsun. Xitab eləsin, özüne rəhbər, yurduna yiyə, övlad, dar gününə sərkərde bilsin.

Heydər Əliyev 34 ilə yaxın siyasi hakimiyyət-də olub. Bunun 5 ilini planetin en iri güc mərkəzlərindən olan Rusiyada - Sovetlər İttifaqında ilk ali rəhbərlərdən biri kimi çalışıb. Təpədəndirnağadək vətəndaş, milli ruhun əsgəri, xalqın qulluqçusu və şərəflü ömrü onu planetin sayılıb seçilən tarixi şəxsiyyətləri sırasına qaldırmışdır. Bu gün "Azərbaycan Heydər Əliyevin şah əsəridir" deyirlər. Tam haqlı, doğru qənaətdir.

"Azərbaycan dünyaya günəş kimi doğaçaq". Bunu da ümummilli lider deyirdi. Bu da həqiqət oldu. Azərbaycan Yaxın Şərqi istiqal nümunəsi, bütöv dünyada milli dəyərlərə laiyiq ülke kimi ad qazandı. Fəaliyyətində kənd təsərrüfatına mühüm yer ayırdı. Heydər Əliyev irsi tekce bir məktəb deyil. O, siyasi mədəniyyət məbədi, titanik quruculuq akademiyası, məfkurə, mental və milli dəyərlər daşıyıcısı olan, onu aşlayan həyat universiteti idi.

Xalqa sədaqəti qədər bitməz-tükənməz quruculuq, yaratmaq, inkişaf əzmi ilə fövqəladə bacarıq sahibi idi. O, tikinti meydانlarında memar, ədəbiyyat gecələrində şair, siyaset səhnələrində natiq olduğu kimi, zavod və fabriklərdə fəhlə, kənddə, zəhmətkeş yanında onun torpağının, rifahının əsl strateqi, cəfakesi idi.

Bu il bu nəhəng şəxsiyyətin qərinələrə örnək olan ömrə yolunun 100-cü ildönümüdür. Dövlət başçısı cənab İlham Əliyev ötən il sentyabrın 29-da bu barədə müvafiq Sərəncam imzalamışdır. "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İl" elan edilməsi haqqında" ki Sərəncamda bu yüksək keyfiyyətlər minnətdarlıq hissi ilə yad edilir.

İndi hər evdə, ailədə, hər sahədə, taledə Heydər Əliyevin işıqlı obrazı, nurlu siması görürənməkdədir. Hələ bundan sonra yüz-yüz kitablar yazılsa da, mahnilar bəstələnsə də, milyon xariqələr çap olunsa da, bu ömrün çevrəsinin ucalığına, o unikal əzəmətin şərəfinə göstərilən ehtiramın ünvan dərinliyinə yetmək çətin ki, mümkin əlsən.

Odur ki, bu yazida dahi quruculuq övladının ölkənin aqrar sektorundakı xidmətlərinə diqqət çəkmək istəyirəm. Azərbaycan ötən əsrin 50-60-ci illərində səfalet və tənəzzül girdabından çıxarılib Sovetlər İttifaqının aparıcı müttefiq respublikalarından biri kimi iqtisadi yüksəlişin bayraqdar ölkəsi səviyyəsinə getirilmesi məhz bu titanik şəxsiyyətin əməyi sayəsində mümkün olmuşdur. Heydər Əliyevin hakimiyyətdə olduğunu 1993-2003-cü illərdə aqrar sahə ilə bağlı 50-dən artıq normativ-hüquqi sənəd qəbul edilmiş, coxsayılı fərman və sərəncamlar imzalanmışdır. Bu sənədlər aqrar islahatların gedinişini sürətləndirmiş, kənd təsərrüfatı məhsullarının artırılmasını təmin etmiş, kənddə sahibkarlığın inkişafına təkan vermişdir.

1969-cu ilin iyulunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyası Mə-



kəzi Komitəsinin birinci katibi seçiləndən sonra respublikanın kənd təsərrüfatı sahəsində siyaset kökündən dəyişdi. Azərbaycan KP MK-nin həmin ilin avqust ayında keçirilmiş plenuma Heydər Əliyev program nitqi ilə çıxış edərək məruzəsində respublikanın ictimai-iqtisadi inkişafının əsas istiqamətlərini əsaslandırmışla gələcək inkişafın ana konturlarını əvvəlcədən müəyyənleşdirdi.

Məhz Heydər Əliyevin şəxsi nüfuzu sayəsində 1970-ci ilin 23 iyulunda Sov. İKP MK və SSRİ Nazirlər Soveti "Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında" qərar qəbul etdi. Bu sənəd respublikada kənd təsərrüfatının sonrakı inkişafi üzrə konkret məsələləri müəyyən edən fəaliyyət programı oldu. Respublikanın rəhbəri həmin plenumda yüksək məhsuldarlıqlı, xəsteliyə davamlı, yerli bitki sortları yaratmağa imkan verən aqrar elmin nailiyyətlərinə böyük diqqət yetirmişdir. Beleliklə, qısa bir zamanda kənd təsərrüfatının pambıqcılıq, taxılçılıq, üzümçülük, meyvəçilik, çayçılıq və heyvandarlıq kimi sahələrinin uzunmüddəti inkişafı üzrə proqramlar işlənilərə hazırlandı.

1975-ci ilin 9 iyulunda Sov. İKP MK və SSRİ Nazirlər Soveti "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" yeni ikinci bir qərar qəbul etdi. Bu illərdə kənd təsərrüfatı istehsalında fəth edilmiş yüksək zirvələr perspektivdə həmin sahənin daha dinamik inkişafı üçün etibarlı bünövrə yaratılmışdı.

1979-cu il fevralın 22-də "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında" Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin üçüncü böyük qərarı isə aqrar sektorun inkişafına olduqca güclü təkan vermişdir.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən ulu öndərin birinci həkimiyəti illərində aqrar sahənin yüksəlişinə bila vasitə özül yaranan bu böyük qərarların qəbulu keçmiş Sovetlər İttifaqında respublikamızın on bir dəfə dalbadal SSRİ-nin Keçici Qırımızi Bayraqları ilə təltif olunmasına getirib çıxarılmışdır.

Ümummilli liderin ölkəmizə rəhbərliyə qaydışının ikinci mərhələsində yeni, müstəqil Azərbaycanın aqrar siyaset konsepsiyası uğurla davam etdirilmişdir.

Hələ 1994-cü il martın 4-də Prezident sarayında keçirilən müşavirədə Heydər Əliyev demişdir: "Bildiyiniz kimi, respublikamız ağır iqtisadi-sosial böhran içərisindədir. Respublikanın iqtisadiyyatının və sosial həyatının bütün sahələrini büryən bu böhran, təəssüf ki, ilbəil dərinleşir, ölkənin həyatına onun mənfi təsiri güclənir. Mən respublikanın bu vəziyyətdə olması barədə öz fikirlərimi dəfələrlə demişəm, tekrara ehtiyac yoxdur".

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müdrik və uzaqgörənlikle sanballı qərarlar qəbul etdi. Islahatı aparmaq üçün Azərbaycan Respublikası Prezidentinin 2 mart 1995-ci il tarixli fərmani ilə Dövlət Aqrar İslahatı Komissiyası yaradıldı. Komissiyanın tərkibinə nazirlik, komitə, şirkət rəhbərləri və alimlər da-

xil edilmişdi. Komissiyanın 25 mart 1995-ci il tarixli ikinci iclasında Naxçıvan Muxtar Respublikası Aqrar İslahatı Komissiyasının, rayon və yerli aqrar İslahatı komissiyalarının əsasnamələrini, dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən obyektlərin siyahısını, İslahat qanunlarının tətbiqi üçün təlimatları, tövsiyələri və digər sənədləri təsdiq etmişdir. Kənddə inqilabi dəyişikliklərin başlanmasına start verən bu qərarlardan birinciləri 1995-ci il fevralın 18-de qəbul edilmiş "Sovxoza və kolxozların İslahatı haqqında" və "Aqrar İslahatının əsasları haqqında" qanunlardır. Bir il sonra "Torpaq İslahatı haqqında" Qanun da qəbul olundu. Bu, postsoviet məkanında ilk qətiyyətli aksiya idi və bu aksiyanın fəlsəfəsini Heydər Əliyev özü hamidən yaxşı ifade etmişdi: "Kənddə aqrar İslahatlar aparmaq xətti götürmək, torpağı və mülkiyyəti əzəl sahiblərinə, torpaqda yaşayınlar ve işləyənlərə qaytarmaq". "Aqrar sahədə İslahatların sürətləndirilməsinə dair bəzi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 mart 1999-cu il tarixli fərmani aqrar sahədə sahibkarlığın inkişafına böyük təkan vermişdir.

Ümumiyyətlə, indiyədək aqrar sahədə İslahatların aparılması və onun daha da dərinləşdirilməsinə, mülkiyyət münasibətlərinin və sahibkarlığın formalasdırılmasına dair Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabine-tinin 100-dən çox fərman və sərəncamı, Milli Məclisin qanunları və digər normativ-hüquqi sənədlər qəbul olunmuşdur.

Her millət, hər xalq bəxtiyar olmur. O Vətən mülkü bəxtiyardır ki, övladı mayak olub başı üstə yoluunu tükənməz nuruna boyamaqdadır. Bu yol nəsillərin yolu-dur, bu şəfəqlər bitməz-tükənməz istiqlal kəhkeşanıdır, təpədən-dırnağa Vətən sevdalısı olan, dünənin ən böyük Azərbaycanlı Heydər Əliyevin odu, hərərəti heç zaman sönməyəcək hər gün, hər an bizimlə vurmaqda olan böyük ürəyinin özüdür. ADAU-nun çoxminli professor-müəllim və tələbə heyəti bu müdrik şəxsiyyətin adına, əmələrinə və ərsinə layiq olmaq üçün hələ bundan da çox sevgi, ehtiram və şükrənlıqla uğurlar qazanmaqdə davam edəcək, onun əliyle qurulan cənnət Azərbaycanın aqrar yüksəlişinə misilsiz töhfələr verməyə çalışacaqdır.

Səbuhi MƏMMƏDOV,

Azərbaycan Dövlət

Aqrar Universitetinin elmi katibi, dosent.